

## KOTİROVKA SORĞUSU

Sifarişçi: Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi  
Bakı şəhəri, Hökumət Evi  
Ü. Hacıbəyli 84, tel: 493-39-44; 493-45-43; faks: 498-10-28.

aşağıdakı təklifləri kotirovka sorğusu üsulu ilə həyata keçirmək niyyətindədir:

### GÖRÜLƏCƏK İŞLƏRİN ADLARI

#### **Azərbaycan ənənəvi mədəniyyətinin rəqəmsal bazası**

1. Azərbaycan folkloru
2. Aşıq sənət
3. Muğam sənəti.

#### **Azərbaycan folkloru**

1. Bayatılar (mətn)
2. Laylalar (video, audio, notlar)
3. Yanıltmac (mətn)
4. Tapmacalar (mətn)
5. Əfsanələr (mətn)
6. Rəvayətlər (mətn)
7. Nağıllar (audio, mətn, cizqi filmləri)
8. Atalar sözü (mətn)
9. Lətifələr (mətn)
10. Oyunlar (mətn)
11. Xalq mahnıları (video, mətn, audio, notlar) – ardı
12. Xalq rəqsləri (video, mətn, audio, notlar) – ardı
13. Gülməcələr (mətn)
14. Ağı-epitafiyalar (mətn)
15. Oxşamalar (mətn)

## **Aşıq sənəti**

### 1.Dastanlar:

qəhrəmanlıq, (mətn)

məhəbbət, (mətn)

ailə-əxlaq, (mətn)

### 2.Təsniflər (mətn)

### 3.Bayatılar (audio)

### 4.Gəraylı (audio, video, notlar)

### 5.Cıqalı gəraylı (mətn)

### 6.Sallama gəraylı (mətn)

### 7.Qaytarma gəraylı (mətn)

### 8.Təcnis gəraylı (mətn)

### 9.Qoşma - (mətn,video,audio,not)

### 10.Güllü qafiyə -(mətn,audio,not)

### 11.Ayaqlı qoşma (mətn)

### 12.Ustadname (audio, video)

### 13.Təəssüfname (mətn)

### 14.Təcnis (mətn,video,not)

### 15.Dodaqdəyməs (mətn,audio)

### 16.Divani (video, audio, notlar,mətn)

### 17.Müxəmməs (video, audio, notlar,mətn)

### 18.Aşıq sənəti simalarda (ustad aşıqları və el şairlərin şəkilləri) (mətn,foto)

### 19.Aşıq klassik havalarının not kolleksiyası

### 20.İnstrumental aşıq havaları (audio, video)

## **Muğam sənəti**

### 1.Dəstgahlar (video, audio, notlar)

### 2.İnstrumental muğam (video, audio)

### 3.Kiçik muğamlar (audio)

### 4.Muğam simalarda (tarzənlər, kamançalar, muğam ifaçılar və xanəndələr, şairlər) mətn

### 5.Təsniflər (video, audio, notlar)

### 6.Simfonik muğamlar (video, audio, notlar)

### 7.Diringi (audio, not)

### 8.Bərdaş (audio, not)

### 9.Dəraməd (audio, not)

### 10.Not kolleksiyası

### 11.Qəzəllər (mətn, audio, video)

## **Azərbaycan xalq çalğı musiqi alətləri**

### **(foto, audio, video)**

## **SİMLİ ALƏTLƏR**

Qopuz, Rud, Çoğur, Səntur, Çəqanə, Saz, Rübab, Tar, Bərbət, Kamança, Şirvan tənburu, Qanun, Çəng, Ud

## **NƏFƏSLİ ALƏTLƏR**

Ney, Balaban, Zurna, Tulum, Tütək, Qarmon

## **ZƏRBLİ ALƏTLƏR**

Laqqutu, Qoltuq nağara, Cürə nağara, Böyük nağara, Qoşa nağara, Qaval, Dəf, Dömbək

## **İşlərin görülməsi**

- 1.Arxivdən toplanmış mətn, video, audio yazılarının sistemləşdirilməsi;**
- 2.Audio, videoların bərpası;**
- 3.Təsnifatın hazırlanması;**
- 4.Xanəndə aşığılarının foto kolleksiyasının bərpa edilməsi;**
- 5.Bütün görülmüş işlərin rəqəmsal hala gətirilməsi.**
- 6.Aşığı, muğam və xalq musiqisinin notlaşdırılması və sistemləşdirilməsi.**

Bütün bu işlər görüldükdən sonra tam formada diskə köçürülərək təhvil verilməlidir.

Köçürmə yolu ilə

Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların (işlərin və xidmətlərin) qiymət dəyərlərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük, rüsumları digər xərcləri nəzərə almaqla göstərməlidir.

Göndərilən mallar, yerinə yetiriləcək işlər və xidmətlər aşağıdakı tələblərə cavab verməlidir.

Satınalınan malların (işlərin və xidmətlərin) texniki tələbləri, satınalma müqaviləsinin yerinə yetirilməsinə dair tələblər, o cümlədən icra müddəti, nəzərdə tutulan cərimələr və digər tələblər.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları qapalı zərfdə, imzalanıb və möhürlənərək.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə, Ü.Hacıbəyli küç. 84 ünvanına **31 may 2016-cı il saat 18.00-dək** təqdim olunmalıdır.